

Aysel İsfandiyar qızı Şükürova<sup>2</sup>  
**İNGİLİZDİLLİ HÜQUQİ DİSKURSUN TƏDRİSİNDE NİTQ  
 BACARIQLARININ İNKİŞAFI**

Xarici dil müxtəlif millətlərə mənsub insanları bir-biri ilə kommunikasiya yaratması baxımından mühüm əhəmiyyətə malik vasitədir. Xarici dildə mükəmməl danışan hər bi gənc həm özgə mədəniyyətlərlə tanış olur, həm də digər millətlərə öz Vətənini təqdim edə bilir. Qeyd etmək lazımdır ki, müasir dünyada baş verən ictmai-siyasi, iqtisadi və mədəni dayışıklıklar mürəkkəb və çoxşəxslidir. Bu dayışıklıklar hər bir dövlətin texnologiya, elm və iqtisadiyyat sahəsindəki sərtlili və səmərəli inkişafına təkan verir. Bu da öz növbəsində yalnız bir icmanın üzvləri arasında deyil, həm də müxtəlif mədəniyyətlərin nümayəndələri arasında münasibətlərin hüquqi tənzimlənməsinin zorurılıyını aktuallaşdırır. Bütün bunlar müxtəlif təhsil pillələrində təhsil ocaqlarının tədris planlarında və tematik planlarda xarici dillerin mövqeyini möhkəmləndirməkla yanaşı, xarici peşəyönümlü diskursun öyrənilməsini də aktuallaşdırır. Belə peşəyönümlü diskurs növlerinə hüquqi diskurs da addır. "Hüquqi diskurs insan fəaliyyətinin müxtəlif sahələrdəki ünsiyəti situasiyalarında gerçəkləşən institutional diskurslar sistemində (siyasi, iqtisadi, feminist və sairə ilə yanaşı) davıldır. Bu cür diskurs insanın və cəmiyyət arasında əlaqəni nəzərdən keçirir və əks etdirir. O rəsmi-ığzızar işləşlərin tərkib hissəsidir, cünki hüquqi sahədə insanların peşəkar qarşılıqlı əlaqəsinin gerçəkləşdiyi məqamda formallaşır" [1, s. 5].

Xüsusi, peşəyönümlü xarici dil diskursuna yiyələnmək, eyni zamanda bu diskursun quruluşunu və incəliklərini tam mənəda dərk etmək xarici dil biliklərinin ən vacib amillərindən hesab olunur. Bununla yanaşı, dilin qrammatik və sintaktik quruluşunu bilmək, leksik vasitələri və paradiqmaları mənimşəmək də lazımdır. Bütün bunların nəticəsində, tələbələr xarici vətəndaşların da iştirak etdiyi nitq situasiyalarında verilən peşə tapşırıqlarının tam yerinə yetirilməsi üçün tələb olunan nitq bacarıqlarını əldə edir və inkişaf etdirirlər.

Xarici dili yiyələnmə prosesi tələbələrin həmin dilin aid olduğu ölkə, onun iqtisadiyyatı, mədəniyyəti, keçmişi və müasir hayatı ilə sistematiq tanışlığı ilə müşayiət olunmalıdır. Belə ki, bu, xarici dilin peşəyönümlülük baxımından mənimşənilməsi üçün zoruridir.

"Tələbə xarici dili öyrənərkən mədəniyyətin bir hissəsi olan dil bilikləri ilə yanaşı xalqın mədəniyyəti haqqında biliklərə də yiyələnir (xarici dil üzrə təhsilin koqnitiv aspekti), ümumi və nitq bacarıqlarını, psixi funksiyalarını və sairəni inkişaf etdirir (inkişaf aspekti), etik, əxlaqi, mənəvi normaları mənimşəyir (pedaqoji aspekti) və nitq bacarıqlarına yiyələnir (xarici dil üzrə təhsilin sosial aspekti)" [2, s.60]. Bu baxımından xarici dilin peşəyönümlü tədrisinin aşağıdakı məsələləri shata etməsi nəzərdə tutulur:

- dilin ünsiyyət vasitəsi kimi tədrisi;
- vacib peşəkar məlumatların örtürülməsi üzrə təlim;
- peşəkar hüquq-müləhafizə fəaliyyətində xarici dil mənbələrindən istifadə bacarıqlarını inkişaf etdirmək;
- yerli və xarici mədəni dəyərlərə bələd olan çoxdilli şəxsiyyətin formalaşması;
- mədəniyyətlərərəsi peşəkar ünsiyyət qura bilən çoxdilli şəxsiyyətin formalaşması.

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında xarici dildə keçirilən praktik dərslərdə kursantlar yalnız dil vasitələrinin nəzəri səviyyədə öyrənməklə kifayətlenmir, həm də müsəvvər nitq şəraitində bu vasitələrin ən uyğun variantlarını seçmək və tətbiq etməyi öyrənlərlər. Buna uyğun olaraq, "Xarici dildə ığzızar və akademik kommunikasiya" fənninin tədris programında fonetika, sözyaradıcılıq, leksika, tərcümə praktikası, qrammatika bölmələri (morphologiya və sintaksis) öz əksini təpdir.

Eşidib anlama prosesi ingilis dilində "Listening comprehension" adlanır. Bu isə canlı nitqin eyni vaxtda eşidilərək qarvamlıması və başa düşülməsi prosesi deməkdir. Eşidib anlama nitq fəaliyyətinin reseptiv növünə aid olub danışın ilə birgə xarici dildə ünsiyyət qurmaq imkanını təmİN edir. O, ilə öncə daxili və ifadə olunmayan formada görənən bilər. Buna baxmayaraq, ünsiyyət akti zamanı dinişən mimika, jəstlər, replikalar və güllü kimi əks informasiya kanalları və ya reaksiyalar vasitəsilə danışın nitqinə dərhal təsir göstərir. Deməli, eşidib anlama bu yolla nitq fəaliyyətinin təsireddi növünə aid olur. Eşidib anlama həm dialogi ünsiyyətdə auditoriyadakı şifahi nitqləri dinişərkən, həm də radio, televiziya, filmlərdəki ssılı mətnlərə qulaq asarkən gerçəklişə bilər. Məsələn, eşidib anlama dərsləri zamanı kursantlara peşəyönümlü xarici dil diskursunun tədrisi prosesində videomateriallardan istifadə xüsusilə əhəmiyyətlidir. Nəzəri materialın öyrənilməsində və praktik tapşırıqların yerinə yetirilməsində bu materiallар əyani dəstək rolunu oynayır. Elbəttə ki, burlardan dərsin əvvəlində fonetik tapşırıqların yerinə yetirilməsi mərhələsində mürəkkəb ssılı birləşmələrinin töhfələri və ana dili üçün tipik olmayan səslerin deyilişi zamanı artikulyasiyanın xüsusiyyətlərinin əyani şəkildə göstərmək üçün istifadə edilə bilər.

Bələdiyə, kursantları yeni dil və nitq materialı ilə tanış edən dinişəmə dərs zamanı tədris vasitəsinə çevrilir. Səsli mətnlərlə işləmək leksik, qrammatik və fonetik bacarıqları eyni vaxtda təkmilləşdirir və maraqlı müzakirələr üçün informasiya verir. Bu isə dil öyrənilmənin növbəti mərhələlərində danışq və yazı bacarıqlarını daha da inkişaf etdirir.

İngilis dilində ığzızar və akademik kommunikasiyamın kursantlara tədrisi zamanı onlarda yazı bacarıqlarının və vərdişlərinin inkişaf etdirilmesi önemlidir. Bəzən şifahi müləhafizələrin, fikirlərin yazılı formada ifadəsi müvafiq kommunikativ məqsədi həll edir. Bu isə mürəkkəb yaradıcı fəaliyyətdir. Buna görə də tipik situativ ünsiyyəti çəçivəsində və peşəkar xarakterli ığzızar yazışmanın aparılması məqsədi ilə öyrənilən dilin yayıldığı ölkələrdə qəbul edilən üslubi normalara riayət edərək, mətnlərdən çıxarışlar yazmaq, oxunulmuş və dinişənlərə peşəyönümlü mətnin

<sup>2</sup> Azərbaycan Respublikası DİN-in Polis Akademiyas. filologiya üzrə fəlsəfə doktoru

planını ve ya məzminunun xülasasını tətib etmək, təbrik, arzulardan ibarət məktub yazmaq, anket doldurmaq, sənədləri tətib etmək xarici dilin tədrisində vacib tələblərdən sayılır.

Bildiyimiz kimi, yazı bacarıqlarının öyrədilməsinin məzminilər ilə növbədə linqvistik komponentdən ibarətdir. Öyrənilən dilin qrafik kodundan istifadə edərək semantik məlumat örtümək bacarıqlarının inkişafı həm də akademik yazının inkişafına görüb çıxardır. Buna görə də kursantlar seçdikləri peşəyönümlü yazıları müxtəlif situasiyalarda istifadə edə bilənlərlər.

Grammatika dilin mənimşənilməsində əsas vasitələrdən biri olub bütün nitq fəaliyyəti növlərinin ayrılmaz hissəsidir. Xarici dilin qrammatikasını öyrətmək həmin dil üçün özünəməxsus olan məxənzimləri inkişaf etdirmək deməkdir. Bu zaman kursantların şüurunda işlək vəziyyətdə olan qrammatik qaydalar yaranır.

Grammatikanın öyrədilməsində iki məqsəd vardır:

1. Kursant qrammatik nöqtəyi-nəzərdən düzgün formada şifahi ifadələri qurmağı bacarmalıdır. Bu zaman diqqət məzminə yönəlir.

2. Kursanta oxuma və eşidib anlama zamanı məzmindəki məlumatı əldə edərək qrammatik hadisələri tanımağı öyrətmək lazımdır.

Kommunikativ yanaşma çərçivəsində qrammatikanın tədrisine tələb aşağıdakı kimidir:

1. Qrammatikanın tədrisi zamanı seçilən material sənəti nümunələri və uydurma vəziyyətləri istisna edərək dilin ünsiyyətdə többi istifadəsini əks etdirməlidir.

2. Tədris materiallarında formal, semantik və funksional aspektləri dəqiqlik fərqləndirmək lazımdır. Bu isə öz növbəsində, müvafiq kontekstlərdə onlar arasında əlaqəni öyrənməkdə kursanta kömək edəcək.

3. Yeni materialın təqdimatından əvvəl köhnə dərsləri təkrar edib onlara istinad etmək lazımdır. Bu zaman əyani vasitələr olan sxemlər, cədvəllər, diaqramlar da xarici dilin tədrisində dayaq rolunu oynayır.

4. İzahat və qaydalar qısa, dəqiqlik, sadə şəkildə təqdim olunmalıdır. Bunlar qrammatik materialın xüsusiyyətlərini kifayət qədər əks etdirməlidirlər.

5. Qrammatik qaydalannı daha yaxşı mənimşənilməsi üçün müxtəlif ünsiyyət növlərindən, məsələn, cütlərlə və qruplara işdan istifadə edilməlidir.

Reseptiv qrammatik bacarıqların inkişaf etdirilməsi üçün aşağıdakı tapşırıqlardan istifadə etmək olar:

1. Aşağıdakı cümlələrdə yeni qrammatik materialı tapın;

2. Təqdim edilən qrammatik formanın istifadəsini izah edin;

3. Qrammatik hadisələri qruplara görə ayırin;

4. Mətni oxuyun (və ya dinleyin) və göstərilən qrammatik hadisənin nöy ifadə etdiyini söyləyin;

5. Bir neçə ifadəni oxuyun (və ya dinleyin) və bunlardan hansının keçmişdə baş verən hadisələrə aid olduğunu söyləyin. Onların ardıcılılığını təyin edin;

6. Cümələləri tərcümə etməyin mümkün yollarını göstərin;

7. Cüt cümələri oxuyun (və ya dinleyin) və onlar arasındaki fərqləri söyləyin;

8. Diniñədiyiniz (və ya oxuduğunuz) mətndə hadisənin baş verdiyini (və ya baş verməyəcəyini və baş verəcəyini) təsdiqləyən məlumatları tapın;

9. Mətndə qrammatik onomimləri tapın. Onların mənalarını və istifadəsini izah edin.

Leksika. İngiliscidili hüquq diskursun səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, burada hər bir leksik vahid çoxmənalıdır. Nitq şəraitinin yaradılması kursantlara söz ehtiyatının müəyyən elementlərindən, dil vahidlərinin mənə inçalıklarından məqamında istifadəni anlamağa kömək edir. Onlar ən uyğun dil vasitələrini seçməyi, tərcümə olunan leksik materialın aktuallığını anlamağı və xarici dil üçün normativ nitqi mənimşəməyi öyrənirlər. Belə materialı seçkənən nəzərə almaq lazımdır ki, xarici dildə olan peşəyönümlü diskurs bütövlük, tamlıq, kompozisiya, müəyyən bir növə aidlik kimi xüsusiyyətlər və ekstralingvistik parametrlər (məssələn, nəzərdə tutulmuş kommunikativ məqsədin reallaşması, iştirakçılar ilə eks-slaqa, ünsiyyət şəraiti və s.) malikdir. Buna görə, "Xarici dildə işğütər və akademik kommunikasiyası" fənninin tədris-metodiki kompleksindən daxil ediləcək videofragməntlər leksik-qrammatik materialın mənimşənilməsinə yönəlmiş bütün bir kommunikativ situasiyani əks etdirməlidir (məssələn, şübhəli şəxsin dindiriləsi, cinayətin yerinən araşdırılması və s. mövzular üçün xüsusi terminlər, ifadələr, sintaktik konstruksiyalar və qrammatik formalar istifadə olunur). Demək, dil öyrənənlərin peşəyönümlü diskursa yiyələnməsi prosesi elə təşkil edilməlidir ki, burada həm dünyada, həm də ölkədə mövcud vəziyyətə uyğun olaraq, nəinki müasir ali təhsil sisteminin, eyni zamanda hüquq-mühafizə orqanlarının rəhbərlərinin qarşısında duran məqsəd və vəzifələr kompleks şəkildə nəzərə alınır.

Akademik oxu. Dövrü mətbuatın davamlı inkişafı nticəsində yaranan informasiya bolluğu şəraitində kursantlara düzgün istiqamətlənmək bacarığı aşılamaq vacibdir. Onlar çox vaxt yazılı mətn vasitəsilə peşəkar ünsiyyətə girecək və onlarda məlumat əldə etmək üçün çox sayıda xaricidilli hüquq adəbiyyat oxumaq ehtiyacı yaranacaqdır. Bunun üçün kursantların peşəyönümlü oxuma vərdişlərini inkişaf etdirmələri vacibdir. İxtisas üzrə adəbiyyatı orijinaldan, yəni xarici dildə oxumaq kursantların xarici dil öyrənməyə olan marağını əhəmiyyətli dərəcədə artırır, peşəkar bacarıqların inkişafına kömək edir. Çünkü fənni mənimşəyərkən ən yaxşı motivasiya oxumaqdır. Peşəyönümlü oxu çətin prosesdir, çünki mətndəki məlumatları başa düşmək və təhlil etmək üçün kursant ingiliscə dilinin qrammatikasına aid biliklərdən istifadə etməli, mövzunu müəyyənləşdirə bilməli, mətnin bəzi hissələrini kontekstdən çıxış edərək başadışmə bacarığını tətbiq etməlidir. Sistemli mütləq kursantlarda xarici dil mühitində informasiya baryerini aşmaq və sərbəst orientasiya bacarığını inkişaf etdirir. Bu baxımdan, kursantların peşəkar kommunikativ səriştəşənin, informasiya mədəniyyətinin formallaşmasına və təlim prosesinin idarə olunmasına təkan verən peşəyönümlü mütləq mətnlərinin seçiləsinə xüsusi diqqət yetirilməlidir.

Bundan əlavə, peşəyönümlü mətnləri oxuma təliminin məzminin barədə danışarkən üç cəhətə diqqət yetirmək lazımdır: xüsusi söz ehtiyatına malik olmaq, qrammatik konstruksiyaları bilmək və mətndən lazımi məlumatı toplamaq. Peşəyönümlü mətn üzərində işləyən kursantın məqsədi mətndən peşəkar əhəmiyyətli məlumatların toplanması, bu məlumatın emalı, qiymətləndirilməsidir. Belə ki, gələcək təhsil və peşə fəaliyyətində o, bu biliklərdən istifadə edəcək və onları mövcud biliklərlə birləşdirək öz məlumat bazasını yaradacağı ki, bu da istenilən oxu mətnini onun üçün daha anlaşılı edəcəkdir.

Sıfahı nitq. Danışq şəraiti dedikdə nitqin səbəbi (niyə danışırıam?), məqsədi (nə məqsədə danışırıam?) nəzərdə tutulur. Ekstralinqvistik şəraitsə vaxt, hadisə, nitq fəaliyyətinin həyata keçirildiyi yer, ünsiyyət iştirakçılarının rolü addır. Kommunikativ vəzifə tədris prosesində kursanta təpsirilan nitq fəaliyyətinin mahiyyətini, növünü və formasını konkretləşdirir. Danışma üçün seçilən peşəyönümlü mövzular nitqin tematik məzmununu, formasını (dialoji, monoloji) və onlarda əsaslı təşkil edən tədris materialının müəyyənləşdirir.

Tədris olunan nitq materiallarına aşağıdakılardaxildir:

- Monoloji və dialoji nitq nümunələri;
- Nitq şəmpləri (şablondalar);
- Aktiv təmumluksə leksika və xüsusi leksika;
- Sıfahı nitqda istifadə üçün qrammatik minimum.

Seçilmiş monoloji və dialoji nitq nümunələri kursantlara söhbət zamanı və təlim prosesində oxşar ifadələr seçmək üçün model rolunu oynayır. Eyni zamanda, cümlə qurmaq üzərində iş aşağıdakı ünsiyyət təpsiriləri ilə müşayiət olunur:

- Deyin;
- Soruşun;
- Təsdiq edin;
- Təkzib edin;
- Təsdiq və ya inkar edin;
- Dayərləndirin;
- Həmsöhbətinizdən soruşun;
- Təsvir edin;
- Müəyyənləşdirin və s.

Beləliklə, yuxarıda təsvir etdiyimiz nitq bacarıqlarının inkişafı prosesinə kompleks şəkildə yanaşmaq lazımdır. Bununla da ingiliscidili hüquq diskursun tədrisi zamanı peşə yönümlü kommunikativ məqsədlər əqlikləşdirəcəkdir.

#### İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİAHISI

1. Внуковская А.В. Основы научного стиля речи для иностранных обучающихся (юридический профиль): научно-практическое пособие/А.В. Внуковская. - Ростов н/Д: ФК КОУ ВО РЮО МВД России, - 2021 - 48 с.

2. Пассов, Е.И., Кузовleva Н.Е. Основы коммуникативной теории и технологий иноязычного образования: методическое пособие для преподавателей русского языка как иностранного/Е.И. Пассов, Н.Е. Кузовлевая. - М.: Русский язык. Курсы, - 2010. - 568 с.

**Açar sözlər:** diskurs, ingilis dili, hüquq-mühafizə orqanları, peşəkar kommunikasiya

**Key words:** discourse, English, lawen for cement agencies, professional communication

**Ключевые слова:** дискурс, английский язык, правоохранительные органы, профессиональное общение

#### РЕЗЮМЕ

##### Развитие речевых навыков при преподавании англоязычного юридического дискурса

Данная статья посвящена описанию развития основных речевых навыков на английском языке. Как мы знаем, курса общего английского недостаточно для профессионалов для достижения профессиональных целей общения. Юридический дискурс является особой сферой институциональной дискурсивной системы. В этой динамично развивающейся социальной сфере представители правоохранительных органов часто реализуют иноязычную коммуникативную деятельность. Для достижения этой цели, формирование речевых навыков является очень важным этапом во время преподавания иностранного языка.

#### SUMMARY

##### Development of language skills during English legal discourse teaching

This article is devoted to the description of the development of basic speech skills in English. As we know, General English course is not enough for professionals to achieve professional communication goals. Legal discourse is a special sphere of the institutional discourse system. In this dynamically developing social sphere, representatives of law enforcement agencies often implement foreign language communicative activities. To achieve this goal, the formation of speech skills is a very important stage during foreign language teaching.

**RƏYÇİ:** dos. S.Abbasova